



foto - 3x4 sm

CV

Adı: Rəna
Soyadı: Şirəliyeva

Ünvanı: Bakı şəhəri,S.Rüstəmov 10, m.38.

Təvəllüdü: 02-02-1956

Ailə vəziyyəti: evli

E-mail: nevroaz@rambler.ru

Tel: Ev +99412 4922927 Mobil +99450 317 70 86

Təhsili

1973-1979 Azərbaycan Dövlət Tibb Universiteti
1977 – 1980 Semaşko adına 1 saylı Şəhər Klinik xətəxanası, 7-ci terapiya
şöbəsi,həkim interna

Elmi dərəcəsi və elmi adı

2004 Tibb elmləri doktoru
2007 Professor

Pesə fəaliyyəti

1995-2018 - Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu,nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri.

Nevrologiya və klinik neyrofiziologiya kafedrasında tədrisin bütün formaları üzrə müəssisə,praktika və seminar məşqələrinin təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik edir.Kafedranın professor-müəllim heyətinin təşkilində,elmi tədqiqat işin,həkim-rezidentlərin hazırlanmasına rəhbərlik edir.Prezidentin yanında Ali Attestasiya Komissiyasının expert şurasının,Milli Nevrologiya Jurnalının baş redaktoru,Azərbaycan Tibb jurnalının,Azərbaycan

kurortologiya, fizioterapiya və reabilitasiya jurnalının və Psixiatriya jurnalının redaksiya şuralarının üzvüdür. Elmi rəhbərlik altında 8 namizədlik dissertasiya müdafiə olunmuşdur.

1991-1995 – Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri I kafedrasında assistent.

Kafedrada tələbələrə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələr.

1990-1991 – nevrologiya və tibbi genetika kafedrası – assistent.

1990-1991 - nevrologiya və tibbi genetika kafedrası baş laborant

1984-1987 – Azərbaycan Dövlət Tibb İnstitutu “sinir xəstəlikləri” ixtisası üzrə aspirantura

1983 – 1985 – Neftkəşfiyyatçıların birləşmiş xəstəxananın poliklinikası- həkim-nevroloq.

1980-1983 - Neftkəşfiyyatçıların birləşmiş xəstəxananın poliklinikası – həkim-terapevt.

Nəşrlər

Nevrologiya sahəsində 100-dən artıq elmi əsər, o cümlədən 5 dərslik, 6 tədris vəsait, 2 monoqrafiya, 2 məlumat kitabçası, 8 metodik tövsiyyə, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

- 1993 “Tibbi diaqnostikanın aktual məsələləri”, II-ci Respublika elmi konfransı. Bakı ş.
- 2002 5-ci Avropa epileptologiya üzrə konqress, Madrid ş.
- 2004 7-ci Avropa epileptologiya üzrə kongress, Vyana ş.
- 2007 1-ci Azərbaycan Nevroloqlar konfransı, sədrlik. Bakı ş.
- 2008 2-ci Azərbaycan Nevroloqları konfransı, sədrlik. Bakı ş.
- 2010 3-cü Azərbaycan Nevroloqları konfransı, sədrlik. Bakı ş.
- 2010 4-ci Azərbaycan Nevroloqların konfransı, sədrlik. Bakı ş.
- 2012 5-ci Azərbaycan nevroloqların konfransı, sədrlik. Bakı ş.
- 2013 “İnsult və koqnitiv pozulmalar” üzrə 2-ci simposium, Barselona ş.
- 2013 “İnsultların müalicəsi” mövzusunda konfrans, London ş.
- 2014 Avropa insult konfransı, Fransa ş.
- 2014 Avropa nevrologiya akademiyası və Nevroloqların Milli Assosiasiyasının, regional təlim kursu, sədrlik, Bakı ş.
- 2014 V Özbəyistan nevrologiya kongresi, Daşkənd ş.
- 2010 Azərbaycan nevroloqların 4-cü konfransı, sədrlik. Bakı ş.
- 2013 Türkdilli xalqlar arasında nevroloqların 1-ci beynəlxalq konfransında sədrlik, Bakı ş.
- 2014 Azərbaycan Milli Nevroloqların assosiasiyasının congressində sədrlik. Bakı ş.
- 2015 9-cu Dünya “Nevrologiyada fikir ayrılıqları” kongressi, sədrlik.. Budapeşt ş.
- 2015 Avropa insult təşkilatının konfransı, Glazqo ş.
- 2015 Nevroloji Avropa akademiyasının 1-ci kongressi, Berlin ş.
- 2017 Elmi-praktik konfrans “Nevrologiyanın aktual problemləri”, sədrlik. Bakı ş.
- 2017 Azərbaycan nevroloqların VI konfransı, sədrlik. Bakı ş.
- 2017 Türkdilli xalqlar arasında nevroloqların 2-ci beynəlxalq konfransında sədrlik, Astana ş.
- 2018 10-cu klinik neyroimmunoloji simpozium, Kipr ş.
- 2018 Türkdilli xalqlar arasında nevroloqların 3-cü beynəlxalq konfransında sədrlik, Buxara ş.

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (əla)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-ışlərin siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi demiyelinizəedici xəstəliklər, sinir sistemin infeksiyon xəstəlikləri, beyin qan dövranının pozulmaları, sinir sistemin irsi xəstəlikləri.

Nailiyyətlər

2015-ci ildə “Əməkdar Elm xadimi”

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı - Sertifikasiya komissiyası, 2008-2018

“Dağınq skleroz xəstələrin müalicəsi, profilaktikası və onunla mübarizə” tədbirlərinə dair Dövlət proqramının üzvü - 2012-2018